

Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın sədrinin “ 24 ” dekabr
2014-cü il tarixli 358K № li əmri ilə
təsdiq edilmişdir

VƏZİFƏ TƏLİMƏTİ

Dövlət orqanının adı:	Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Struktur bölmənin adı:	Maliyyə və təminat şöbəsi
Vəzifənin adı:	Böyük mütəxəssis-təsərrüfat müdiri
Qulluq funksiyaları:	<ul style="list-style-type: none"> – Komissiyanın inzibati binasının daxili və binaətrafı sahələrinin vaxtli-vaxtında təmizlənməsi və müvafiq orqanlarla birlikdə sanitar-epidemioloji tədbirlərin həyata keçirilməsinin təmin edilməsi; – Komissiyanın inzibati binasında olan bütün elektrik qurğu və avadanlıqlarının işlək vəziyyətdə saxlanılması; – elektrik qurğularına müntəzəm və texniki cəhətdən düzgün planlı profilaktiki baxış keçirmək; – kommunikasiya qurğu və xətlərinin tələb olunan dəqiqlik səviyyəsində işləmə qabiliyyətində olmasını təmin etmək; – elektrik generatoruna qulluq və fasiləsiz enerji təchizatının təmin edilməsi; – inzibati bina və xidməti minik avtomobillərinin mühafizəsini həyata keçirmək; – mövcud çatışmazlıqlar haqqında şöbənin inzibati işçilərinə məlumat vermək ; – Komissiyanın inzibati binasında olan bütün iş və qeyri-ış otaqlarında, sanitar qovşaqlarında təmizlik işlərinin görülməsində, mətbəxin təmiz saxlanılmasına və s. nəzarətin həyata keçirilməsi; – Komissiyada bütün növ avadanlıqların işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi; – Komissiyanın inzibati binasında su-kanalizasiya qurğularının işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi; – istilik təchizatı qurğularının işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi; – digər texniki işlərin görülməsi; – vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və s.
Təhsil və ixtisas tələbləri:	Orta-ixtisas təhsili
Kompyuter biliklərinə dair tələblər:	(MS WINDOWS, MS OFFICE, INTERNET və s.) – orta səviyyədə
Təşkilatçılıq sərəştəsi:	yüksək səviyyədə
Problem həll etmə sərəştəsi:	yüksək səviyyədə
Qərar vermə qabiliyyəti:	yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti:	yüksək səviyyədə

